

Aesthetic and creative development in early childhood education

Almaz Akhmadova

Senior teacher of the Department of Preschool Education Pedagogy of Azerbaijan State Pedagogical University. Azerbaijan. E-mail: ayten.az@mail.ru
<https://orcid.org/0000-0003-4025-4761>

Abstract. The article explores the cultural and aesthetic development of children in the period of preparation for starting school. It is underlined that the cultural and aesthetic education provides preschool pupils to improve artistic feelings and tastes, artistic creativity, the ability to observe and discuss objects in the world around them. Aesthetic preparation of children stimulates their creative abilities. The new combination of colors and shapes in the descriptive activity, the creation of different models in the building games process, listening to new stories and tales, simple melodies in musical activities, songs and children's musical instruments contribute to the aesthetic development of preschoolers. Children gain the ability to correctly appreciate the beauty around them and a positive emotional attitude to the world.

Keywords: aesthetic education, cultural and aesthetic development, preschool stage, descriptive activity, personality of a child, cooperation with parents.

<http://dx.doi.org/10.29228/edu.207>

To cite this article: Akhmadova A. (2020) Aesthetic and creative development in early childhood education. *Journal of Preschool and Primary Education*, Vol. 231, Issue II, pp. 25–36.

Article history: Received — 08.06.2020; Accepted — 23.06.2020

Məktəb təliminə hazırlıq dövründə uşaqların mədəni-estetik inkişafı

Almaz Əhmədova

ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi.

Azərbaycan. E-mail: ayten.az@mail.ru
<https://orcid.org/0000-0003-4025-4761>

Annotasiya. Məqalədə məktəb təliminə hazırlıq dövründə uşaqların mədəni-estetik inkişafından söhbət gedir. Mədəni-estetik inkişaf məktəbəqədər yaşı uşaqlarda estetik hissələrin və bədii zövqün, yaradıcılıq qabiliyyətlərinin, ətraf aləmdəki obyektləri müşahidə və müzakirə etmək bacarıqlarının inkişafını təmin edir. Uşaqların estetik inkişafı onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırır. Təsviri fəaliyyətdə rənglərin və formaların yeni birləşmələri, quraşdırma prosesində müxtalif modellərin qurulması, yeni hekayə və nağılların, musiqi fəaliyyətində sadə melodiyaların dirlənilməsi, mahnı oxumaq və uşaq musiqi alətlərində ifa məktəbəqədər yaşı uşaqların estetik inkişafına kömək edir. Beləliklə, uşaqlarda ətraf aləmin gəzəlliklərini düzgün qiymətləndirmək bacarığı və müsbət emosional münasibət formalşamışa başlayır.

Açar sözlər: məktəbəqədər dövr, mədəni-estetik inkişaf, estetik tərbiyə, təsviri fəaliyyət, uşaq şəxsiyyəti, əməkdaşlıq.

<http://dx.doi.org/10.29228/edu.207>

Məqaləyə istinad: Əhmədova A. (2020) Məktəb təliminə hazırlıq dövründə uşaqların mədəni-estetik inkişafı. «Məktəbəqədər və ibtidai təhsil», № 2 (231), səh. 25–36.

Məqalə tarixçəsi: göndərilib – 08.06.2020; qəbul edilib – 23.06.2020

Giriş / Introduction

Uşaqların məktəbə hazırlığı məktəbəqədər müəssisənin kiçik yaş qrupundan başlayaraq, ardıcıl həyata keçirilən təlim-tərbiyə işinin məqsədəyənlü nəticəsidir. Uşaq şəxsiyyətinin formalşamasında estetik tərbiyə mühüm sahə olmaqla, uşaqların əqli, fiziki, mənəvi, mədəni inkişafı üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Estetik tərbiyənin sistemli inkişafı, müşahidə ediləcək əsya və hadisələrin mənasını başa düşmək, forma, rəng, konstruksiya, hündürlük, en kimi fəza münasibətlərini görmə bacarığı və s. uşaq yaradıcılığının əsası hesab olunur.

“Həyata, gerçəkliliyə estetik münasibəti daha dolğun ifadə edən adəbiyyat və incəsənət böyük idrakı təsisi qüvvəsinə malik olub, xalq kütlələrinin hayatda və məişətdə gözəlliklər yaratmağa, bu yaradıcılıq prosesində hərtərəflı inkişaf edərək, gözəl mənəvi-əxlaqi keyfiyyətlərə malik olmağa tövq edir” [Məmmədov Z. İ. Estetika və yenisi insan tərbiyəsi, 1978].

Məktəb təliminə hazırlıq dövründə estetik tərbiyə böyük əhəmiyyət kəsb edir. Estetik tərbiyə hərtərəflı inkişaf etmiş gələcək nəslin digər keyfiyyətləri ilə də sıx vəhdətdədir. Estetik tərbiyənin bünövrəsi ailədə qoyulur. Ailədə ana laylası uşaqın eşitdiyi ilk melodiyadır. Oyuncaqların, evin avadanlıq və əşyalarının gözəlliyi, valideynlərin oxuduğu mahni və şeirlər, danışdıqları nağıllar, təbiət qeynində gəzintilər – bütün bunların kiçik yaşlardan uşaqların zövqünü formalşdırıldıqını desək, yanılmarıq.

Əsas hissə / Main part

Valideynlər uşaqın ilk tərbiyəçiləri və müəllimləridir. Uşaq ilk addımını atanda, ətraf aləmi öyrənməyə, mənimseməyə başlayanda el-qol hərkətləri ilə oyunu ifadə edən hərkətlər göstərir, əşyaları tanımaq üçün onların üzərində təcrübələr aparmağa başlayır, onları döyəcləyir, atr, bəzən də sökür, sindirir. Uşaq bu zaman həmin əşyaların nə işə yaradığını, quruluşunu öyrənməyə çalışır. Bu dövrə musiqi səsi eşidəndə ona reaksiya vermək, ritmə uyğun hərkətlər etmək uşaqda ritmik ahənglərə, musiqi melodiyalarına, nəğmələrə meyillişlik yaradır. Uşağı yatzırırdən ana həzinə laylalar, mahnilər oxuyur. Bu melodiyalar uşaqın beynini sakitləşdirir, tez bir zamanda yuxuya getməsinə şərait yaradır. Deməli, deyə bilsək ki, uşaq ilk estetik hissələr ana laylaları ilə, həzin və oynaq melodiyalarla ötürür. Buna görə də bir çox pedaqoq və psixoloqlar məsləhət görülür ki, uşaqlara musiqili oyuncaqlar verilsin [Həmzəyev M.Ə. Pedaqoji psixiologiya, 1991].

Frebelin fikrincə, uşaq bağçada sanki bir bitki kimi yetişdirilməlidir. Onlarda yüksək emosionallıq, gürməliq yaratmaq və məktəb təliminə düzgün bir şəkildə hazırlamaq lazımdır. Uşaqların fiziki inkişafına xarici təsirler nəticəsində hiss

üzvlərinin inkişafına şərait yaratmaq olar. "Bağban güllərə qulluq etdiyi kimi, tərbiyəçilər də uşaqlara qulluq etməli, onların tələbatlarına uyğun tərbiyə prosesi yaratmalıdır" [Həsənov A. Məktəbəqədər pedaqogika, 2000].

F.Frebel uşaqların estetik tərbiyəsinin inkişafı üçün rəsm, musiqi, yapma, nəğmə, təbiətdə əmək və s. məşğələləri vacib sayırdı. Bu məşğələlər vasitəsilə uşaqa sadəcə estetik deyil, həm də fiziki, əqli, əxlaqi qabiliyyətlər inkişaf etdirilir. Təbiətdə tərbiyə uşaqlarda ətrafi dərk etməyə, Allahın verdiyi nemətlərdən zövq almağa, onları dərindən fikirləşərk böyükərlər və yaşıdları ilə fikir mübadiləsi aparmaga sövq edir. Bununla yanaşı, təmiz havada bədən tərbiyəsi məşğələlərinin təşkili uşaqlarda fiziki tərbiyənin inkişafına şərait yaratır.

Estetik tərbiyə şəxsiyyətin inkişafında, bəşəri hissələrin formallaşmasında mühüm rol oynayır ki, bunun da təməli erkən yaşlarda qoyulur. Bu baxımdan "Məktəbəqədər təhsilin programı (kurikulumu)"nda uşaqların inkişafının 4 inkişaf sahəsi üzrə həyata keçirilməsi müəyyənləşdirilmişdir ki, nəzərdə tutulan inkişaf sahələrindən üçüncüüsü "Estetik və yaradıcı inkişaf" adlandırılır [Azərbaycan Respublikasında məktəbəqədər təhsilin programı (kurikulumu). 2014].

"Məktəbəqədər təhsilin programı (kurikulumu)"nda təqdim edilən məzmun standartları uşaqlarda təlimə, yaradılıqla və dərkətməyə maraq yaranmasına istiqamətlənməmişdir.

Məktəbəqədər yaşı uşaqların estetik inkişafı onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırır. Təsviri fəaliyyətdə rənglərin və formaların yeni birləşmələri, quraşdırma prosesində müxtəlif modellərin qurulması, hekaya və nağılin, musiqi fəaliyyətində melodiyanın dirlənilməsi, mahnı oxumaq və uşaq musiqi alətlərində ifa, rəqslerin öyrənilməsi məktəbəqədər yaşı uşaqların estetik zövqünün inkişafına kömək edir.

Uşaqlarda ətraf aləmin gözəlliklərini duymaq və qiymətləndirmək, estetik cəhətdən qavramaq və müvafiq bədii nümunələr yaratmaq bacarıqları, ətraf aləmə müsbət emosional münasibət formalasdırmaq üçün ilkincə pillə sayılan məktəbəqədər təhsil sahəsində aparılan işlər estetik tərbiyənin vəzifələrinə daxildir. Əməli fəaliyyət prosesində uşaqla yaradıcı təxəyyül, təfəkkür, ünsiyyət, digər insanların mövqeyini qəbul etmək bacarıqları yaranır və inkişaf edir. Estetik tərbiyə məktəbəqədər yaşı uşaqlarda estetik hissələrin və bədii zövqün, bədii yaradıcılıq qabiliyyətlərinin, ətraf aləmdəki obyektləri müşahidə və müzakirə etmək bacarıqlarını inkişaf etdirir.

Məktəbəqədər yaşı uşaqlarda estetik tərbiyənin formalasdırılması metodları

Məktəbəqədər təhsil müəssisələrində təşkil olunan məşğələlər estetik tərbiyənin vəzifələrini həll etmək baxımdan müəyyən əhəmiyyət malikdir. Uşaqların

qavrama qabiliyyətini, dərkətmə bacarığını və digər psixoloji xüsusiyyətləri nəzərə alaraq, məşğələni obrazlı bir şəkildə, bir aktyor məharəti ilə təşkil etmək tərbiyəçidən pedaqoji ustalıq tələb edir.

"Əgər uşaqlıq illərində adam düzgün estetik istiqamət götürmürsə, əgər bədii zövq – incəsənəti qavramaq, ayrı-ayrı hallara, həyat hadisələrinə, əşyalara onların estetik keyfiyyətləri baxımdan qiymət vermək qabiliyyəti inkişaf etdirilmirsə, bu, bər qıday olaraq, mənəvi yoxsuluğa gətirib çıxarı, gözellik haqqında yanlış, təsadüfi təsəvvürlərin, pis zövqün yaranmasına səbəb olur" [Salahov T.T. Dünyagörüşünün və estetik bacıların formalşamasında təsviri incəsənətin rolü, 1982]. Mühüm əhəmiyyət kəsb edən bu fikir pedaqoji baxımdan bir sıra məsələlərə xüsusi diqqət yetirmək zərurətini qarşıya qoyur və təsviri incəsənətin tərbiyəvi əhəmiyyətini iki mövqedən nəzərə çatdırır:

– kiçik yaşlardan başlayaraq təsviri incəsənət vasitəsilə şəxsiyyətin estetik tərbiyəsinə xüsusi diqqət yetirmək;

– təsviri incəsənət vasitəsilə estetik inkişafin, şəxsiyyətin estetik mədəniyyətinin başlıca keyfiyyət göstəricilərini kompleks şəkildə diqqət mərkəzində saxlamaq və burlara sistemli təsviri yanaşmaq.

Ümumiyyətlə, təsviri incəsənət insanda bəşəri hissələr oyatmaq, həmin hissələrin təsiri ilə yaşamaq, düşündürmək iqtidarına malikdir.

Hər hansı sənət növünün özünəməxsus xüsusiyyətləri, estetik təsir imkanlarının mövcudluğu hələ estetik tərbiyə demək deyil. Müxtəlif növ sənət nümunələri və janrları yalnız o zaman tərbiyə, o cümlədən, estetik tərbiyə vasitəsinə çevirilir ki, onlar təlim-tərbiyə prosesinə geniş planda götərilir. Bu prosesdə hər bir sahənin özünəməxsus xüsusiyyətləri və imkanları olur. Etiraf etməliyik ki, tədris fənləri sırasına aid edilən təsviri incəsənət geniş imkanlara, təsir qüvvəsinə malikdir. Bu isə, hər seydən əvvəl, fənnin mahiyyəti, estetik təbiəti ilə bağlıdır.

Musiqi məşğələləri

Bu tip məşğələlər uşaqların estetik tərbiyəsində əsas rol oynayır və onların daxili aləmini zənginləşdirir, bədii zövqlərini, qavrayışlarını tənzimləyir. Məktəbəqədər müəssisələrdə musiqi məşğələləri, adətən, mahnı oxuma və ya rəqs formasında aparılır. Musiqili oyunlar da vardır ki, burada həm uşaqlar oyun oynayır, həm də onlarda şəhərli-ruhiyə yaranır. Musiqi uşaqları həvəsə ləğüməyə sövq edir, onların emosional vəziyyətlərinə birbaşa təsir göstərir.

Məktəbəqədər təhsil müəssisələrində həyata keçirilən musiqi məşğələlərində, rəqslerin öyrədilməsində uşaqların estetik inkişafı ilə yanaşı, həm də fiziki inkişafı təmin edilir. Musiqi uşaqların estetik hissələrinin, zövqlərinin inkişaf etdirilməsində güclü təsir qüvvəsinə malikdir. Uşaqlar musiqini, rəqs etməyi çox sevirələr. Musiqi ilə estetik tərbiyəni inkişaf etdirmək üçün musiqi sədaları altında rəqs etmək, hər hansı bir musiqi alətində ifa etmək bacarığı, intonasiya ilə seçil

söyləmək kimi bir sıra vasitələrdən istifadə etmək olar. Bununla yanaşı, müəyyən tədbirlərdə, bayramlarda, şəhərlərdə uşaqlara ifa etmək üçün musiqi nömrələrinin verilməsi, onlara rəqslərin öyrədilməsi, birinci növbədə, verilən tapşırıqda düzgün əməl etməyi, məsuliyyətli olmağı və oxuyub – yazma xaricində fərqli qabiliyyətləri inkişaf etdirməyi aşılıyır. Onlar verilən tapşırıqları hər kəsdən daha yaxşı yerinə yetirmək üçün əllərindən gələnə əşirgəmirlər. Bununla onlar özlərini tərbiyəçilərinə və ya valideynlərinə, bir növ, səbüt etməyə çalışırlar. “Mən bunu edə bildim, tərbiyəçi və valideynim tərəfindən yüksək qiymətləndirildim” düşüncəsi uşaqlarda musiqiya və ya rəqsə daha çox maraq yaratır. Burada tərbiyəçinin əsas vəzifəsi uşaqları düzgün istiqamətləndirməkdən ibarətdir.

V.A.Suxomlinski qeyd edir ki, “Musiqi tərbiyəsindən kənardə mükməmməl əqli tərbiyə mümkün deyil” [Suxomlinski V.A. Ürəyimi uşaqlara verirəm, 1979].

Təsviri fəaliyyət məşğələləri

Pedaqoji kollektivin qarşısında duran əsas vəzifələrdən biri də uşaqlar üçün estetik tərbiyə mühiti yaratmaqdan ibarətdir. Hər bir uşaq, öz inkişaf səviyyəsinə görə, bədii əsərdən zövq ala, onu qiymətləndirdə bilir. Ona görə də istedadlı uşağı tərbiyə etməyin başlıca prinsipi onun daxili aləmmini zənginləşdirməkdən ibarətdir. Uşaqların təsviri incəsənət nümunələrinə qayğılı münasibəti, onları duymaq bacarığının, onlarda olan qabiliyyət və bacarıqların inkişaf etdirilməsi estetik tərbiyənin vəzifələrindəndir.

Məktəbəqədər təhsil müəssisələrində təşkil olunan *təsviri fəaliyyət* məşğələləri çox geniş təlim-tərbiyə imkanlarına malikdir. Bu məşğələlər uşağın estetik hisslerinin, zövqlərinin inkişafında, dünyagörüşünün formallaşmasında mühüm rol oynayır.

Tanınmış metodist alim N.A.Qoryayeva yazar: “Təsviri incəsənət dərsi – bu, xüsusi bir dərsdir. Bu dərsə verilən təbləblər də xüsusi səciyyə daşıyır. Bu dərs incəsənət qanunları əsasında qurulmalıdır. Bu təbləbdən də bir sıra xüsusiyyətlər, mənə tərzləri meydana çıxır. Təsviri incəsənət dərsləri, hər şeydən əvvəl, mənəvi-estetik tərbiyə vəzifələrini yerinə yetirməlidir” [Goryayeva N.A. Perviy shagi v mire isskustva, 1991].

Təsviri fəaliyyət məşğələlərinin estetik-emosional əsaslardə aparılması, öz növbəsində, kiçik yaşlı uşaqların şəxsiyyətinin zənginləşdirilməsinə zəmin yaradır. Buna görə də müxtəlif vasitələrdən istifadə etməklə uşağın şəxsiyyətinin hərtərəfli inkişafına nail olmaq xüsusiələ diqqət mərkəzində saxlanılır.

Məlumdur ki, şəxsiyyətin formallaşmasında məktəbəqədər yaş dövrünün rolu böyükdür. Bu dövrün xüsusiyyətləri inkişafın sonrakı mərhələlərindən fərqlənir. Hər hansı xüsusi bilik, bacarıq, vərdişlərin əldə edilməsi, müxtəlif növ fəaliyyətlərin mənimsənilməsinin əsası məhz bu dövrdə qoyulur və uşağın ümumi inkişafını təmin edir.

Hazırda təhsildə yeni təlim texnologiyalarından istifadənin geniş vüsət alması, interaktiv metodlardan istifadəyə marağın artması, eyni zamanda məktəbəqədər təhsilin müasir tələblərə cavab verən yeni metodik vəsaitlərlə təchiz edilməsi uşaqların mədəni-intellektual səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Kiçik yaşlı uşaqların şəxsiyyətinin ahəngdar inkişafını tədqiqat obyektinə əvərin L.V.Kuznetsova yazar: “Uşağın ahəngdar inkişaf etməsi üçün onlarda ətraf aləmə harmonik münasibət formalasdırmaq lazımdır” [Kuznetsova L.V. Garmonicheskoye razvitiye lichnosti mladshego shkolnika, 1988]. Cox mühüm nəzəri və praktik əhəmiyyət kəsb edən bu fikir məktəb, eyni zamanda məktəbəqədər müəssisə mühitində təlim-tərbiyə prosesinin ahəngdar inkişafı üçün mühit yaratmaq zərurətini irəli sürür. Bu problemin həllində təsviri fəaliyyətin, təsviri incəsənət nümunələrinin rolü az deyil.

Hər bir məktəbəqədər təhsil müəssisəsində uşaqlarda təsviri incəsənətə maraq və tələbatın inkişaf etdirilməsi öz növbəsində təsviri fəaliyyət məşğələlərinə onların estetik tərbiyə imkanlarını artırır. Bu imkanlar nəzəri və praktik istiqamətlərinə görə diqqəti cəlb edir və onları aşağıdakı kimi qruplaşdırmaq olar.

Nəzəri istiqamətlərə aididir:

1. uşaqlara təsviri incəsənət nümunələri haqqında məlumatın verilməsi;
2. təsviri fəaliyyət məşğələlərində uşaqların estetik dünyagörüşünə yiylənmələri üçün forma rəngaranglılığı (forma, quruluş, həcm, kompozisiya və s.) üzərində dayanılması, təsviri incəsənətin ayrı-ayrı növ və janrlarının yaradılmasında əsas ifadə vasitələri olan rənglər arasında əlaqələr, o cümlədən, isti (qırmızı, sarı, narincı, qəhvəyi) və soyuq (göy, yaşıł, boz, ağ) rənglər haqqında müvafiq bilişlərin verilməsi;

3. Azərbaycan xalq yaradıcılığının ayrı-ayrı növ və janrları haqqında düzgün təsəvvürün yaradılması;

4. Azərbaycan rəssamları, heykəltəraşlarının hayatı və yaradıcılığı, ən məşhur əsərləri, onların bədii-estetik mahiyyəti haqqında zəruri məlumatların uşaqların nəzərinə çatdırılması.

Praktik istiqamətlərə aididir:

1. təsviri fəaliyyətin əsasını təşkil edən məşğələ növləri (rəsm, yapma, aplikasiya və s.) üzrə ilkin bacarıqların aşilanması;
2. uşaqlar müxtəlif formalarda, o cümlədən, rəssamlıq, applikasiya, yapma vəsítəsilə müxtəlif fiqurların təsviri, dekorativ rəsmlərin, naxışların, ornamentlərin tərtibi, hazırlanması, bunun üçün lazım olan ilkin bacarıq və vərdişlərin aşilanması.

Göründüyü kimi, təsviri fəaliyyət məşğələlərində istər nəzəri, istərsə də praktik istiqamətlərdə biliq, bacarıq və vərdişlərin qabaqcadan müəyyənləşdirilməsi uşaqların estetik tərbiyəsinin bünövrəsini qoyur. Onu da qeyd etmək lazımdır ki,

təsviri fəaliyyət məşğolalarında uşaqlara nəzəri və praktik istiqamətlərdə verilən biliklər, aşılanması lazımlı gələn bacarıq və qabiliyyətlər, yeri gəldikcə, bir-biri ilə qarşılıqlı surətdə əlaqələndirilir.

Rəsm məşğolaları uşaqların bədii təfəkkürünün inkişafına güclü təsir göstərir. Diqqəti calb edən cəhətlərdən biri də odur ki, bu məşğolalarda ən zəif uşaq belə “öz sözünü” deməyi bacarır.

Rəsm məşğolalarda uşaqlar mövzuda təsvir olunan obrazların, əşya və hadisələrin aks olunmasına xüsusi fikir verir, bədii təfəkkürün köməyi ilə öz məqsədlərinə nail olurlar. O da məlumudur ki, bədii təfəkkürü kifayət qədər inkişaf etməyən uşaq müəyyən süjeti kompozisiya baxımından əhatəli şəkildə təsvir edə bilir.

Rəsm məşğolalarda uşaqların böyük eksəriyyəti yaradıcı fəallıq göstərməyə çalışır, mövzu ilə bağlı hər hansı bir hadisəni, obyekti sadəcə olaraq kağıza köçürmür, öz əlavələri, fantaziyaları ilə yaradıcı şəxsiyyət kimi çıxış edir.

Kiçik yaşı uşaqların estetik təbiyəsində rəsmalıların rolundan bəhs edərkən mövzuların düzgün seçilməsi üzərində də dayanmaq lazımdır. Təcrübə və müşahidələr göstərir ki, mövzuların rangarəngliyi, maraqlı olması bu prosesdə əsas rol oynayır. Uşaqların marağına, təsviri fəaliyyət imkanlarına uyğun seçilən mövzular daha mükəmməl şəkildə işlənir, tamamlanır. Təbiət mənzərələrinə, ilin fəsillərinə dair mövzular uşaqlar tərəfindən böyük maraqla qarşılanır. Beləliklə, məktəbəqədər təhsil müəssisələrində aparılan təsviri fəaliyyət məşğolalarda uşaqların estetik təbiyəsi üçün geniş imkanlar yaranır.

Rəsm məşğolaları uşaqlarda dərin estetik duyğular və hissələr oyadır, məsələn, təsvir olunmuş hər hansı bir mənzərə özündə təbiətin gözəlliklərini göstərməklə bərabər, həm də müəyyən təbiət hadisələrini (yağışın, qarın yağması, küləyin əsimasi, sel, daşqın və s.) aks etdirir. Bu da uşaqları düşünməyə, beyin vərdişlərini dəyişməyə sövq edir.

Uşaqlarla təsviri incəsənət nümunələri haqqında aparılan müsahibələr ayrı-ayrı növ və janrlar, onların yaradıcıları olan görkəmli sənətkarların həyat və yaradılılığı haqqında məlumatların əldə edilməsi baxımından mühüm əhəmiyyət kasb edir. Bu zaman uşaqlar hər hansı əsərin estetik təsir xüsusiyyətləri haqqında mühakimə yürütmək qabiliyyətinə yiyənlənlər ki, bu da onların estetik inkişafı üçün məqsədə uyğun sayılır.

Əsas hədəflər

Azərbaycanın bir çox rəssamları vardır ki, onların əsərlərinindən uşaqların estetik təbiyəsinin inkişafı üçün istifadə etmək məqsədəyündür. Uşaqların dünyagörüşünü zənginləşdirmək üçün məşhur rəssam Bəhruz Kəngərlinin əsərlərini də uşaqlara tanıtmaq məqsədəməvafiqdir, çünki onun əsərləri uşaqların yaş və anlaq səviyyələrinə uyğundur. O, rəssamlıq yeni forma və məzmun göttürmişdir.

B. Kəngərlı coxsayılı əsərlərində vətənimizin gözəllikləri, tarixi yerləri, mənzərələri, təbiəti ilə insanların zövqünü oxşamağı bacarmışdır. Bu baxımdan onun əsərləri həm bədii-estetik cəhətdən, həm də təbiyəvi cəhətdən uşaqlar üçün daha əhəmiyyətli və qiymətlidir. Belə ki, bu əsərlərlə uşaqları tanış edərkən, uşaqlarda vətona, torpağa məhəbbət, düşmənə nifrət, yüksək mənəvi-əxlaqi keyfiyyətlər inkişaf etdirilir.

Dekorativ-tərtibi fəaliyyət kiçik yaşı uşaqların böyük marağına səbəb olur. Dekorativ-tərtibi fəaliyyət istifadə olunan materiallardan, işlənmə texnikasından asılı olaraq müxtəlif növlərə ayrılır: rəsmlərin çəkiləsi, dekorativ-tərtibat işləri, dekorativ yapma, aplikasiya işləri, təbiət materialları üzərində iş və s. Bu işlər uşaqlarda yaradıcılıq qabiliyyəti, praktik iş, əmək prosesinə yaradıcı münasibət təbiyə edir, onlarda özünə inam hissi yaradır. Dekorativ-tərtibi fəaliyyətlə məşguliyyət prosesində uşaqlarda xalq yaradıcılığına, dekorativ-tərtibi sənət nümunələrinə maraqlı artırır və onlar bu nümunələrlərə tanış olub onlar haqqında informationa alırlar. Bu, eyni zamanda, uşaqların əl və barmaq əzələlərinin kiçik motorikasını inkişaf etdirir, onlarda ustad sənətkarların yaradılığına məhəbbət hissini formalasdırır.

Dekorativ rəsmiñ əsasını təşkil edən *nəbatı* (bitkilər aləmi ilə bağlı) və *həndəsi* (fiqurlar, müxtəlif formalarla bağlı) naxışların istifadə olunduğu xalçalarımız, zövq oxşayan bədii tikmələr, toxumalar, keramikadan və ağacdan hazırlanmış ev əşyaları, qab-qacaq üzərində salınılmış naxışlar uşaqların estetik hissələrini, zövqünü, eyni zamanda, rənglər arasında əlaqələri görmək, onları düzgün qavramaq bacarıq və qabiliyyətlərinin inkişaf etdirir.

Yapma, aplikasiya məşğolalarda də yuxarıda göstərdiyimiz istiqamətlərdə uşaqların bədii-estetik qabiliyyətləri inkişaf etdirilir. Təbiyəçi kiçik yaş qruplarından başlayaraq, uşaqlarda *yapma* məşğolalarına maraqlı oyatmalı, əl ilə tanışlıq və ondan istifadə qaydalarını mənimsətməlidir. Yapma işində sadə priyomların mənimsədilməsi təbiyəçi üçün qarşıya qoyulmuş əsas məqsədlərin həyata keçirilməsinə imkan yaradır.

Aplikasiya – müəyyən bir arxa plana yapışdırılmış təsvirdir. Arxa plan yalnız kağız deyil, həm də karton, parça, müxtəlif bankalar, plastik və s. ola bilər. Bu fəaliyyət növü müxtəlif hissələrin kəsilməsinə və düzgün formada yapışdırılmasına əsaslanır. Aplikasiya məşğoləri təxəyyül, yaddaş, vizual qavramışın formallaşmasına və inkişafına kömək edir. Uşağı fərdi inkişafə sövq edir, onda əməyə məhəbbət, səbr və əzmkarlıq, dəqiqlik formalasdırır. Bu məşğolələr hərəkət koordinasiyasının, kiçik motor bacarıqların inkişafı üçün olduqca vacibdir. Məşğələ zamanı uşaq qayıçı, yapışqan, firça və s. ləvazimatlardan istifadə etməyi öyrənir.

Təsviri fəaliyyət məşğolələri kiçik yaşı uşaqların estetik təbiyəsində çox geniş imkanlara malikdir, lakin bu imkanlar o zaman reallaşır, həyati mahiyyət kəsb edir ki, uşaqlar hər hansı əsərin estetik təsir xüsusiyyətləri haqqında

mühakimə yürütmək qabiliyyətinə yiyələnsinlər və əmlali fəaliyyət prosesində onlara istinad etsinlər. Bu, onların estetik inkişafında müümən rol oynayır.

Məktəbəqədər yaşılı uşaqlarda rəsmətmiş vərdişlərinin yaradılması üçün onlara şəkilli və rəngləmə üçün albomlar, boyalar, rəngli karandaşlar hədiyyə etmək olar. Valideynlərin uşaqlarla birlikdə rəsm çəkmələri, birlükdə boyama işləri görmələri valideyn – uşaq əlaqələrinin möhkəmlənməsinə, uşaqların təsviri incəsənət sahəsində inkişafını daha məqsədönlü bir şəkildə həyata keçirmək üçün zəmin yaradır.

Kiçik yaşılı uşaqların estetik tərbiyəsində onları əhatə edən sosial mühit və təbii şərait müümən rol oynayır. İncəsənət əsərlərinən uşaqların estetik inkişafı üçün vasiat kimi istifadəyə başçınan, qrup otağının dizayn edilməsini də aid etmək olar. Xüsusişlər cini, gips, gil və plastmasdan düzəldilən fiqurlar uşaqların diqqətini daha çox cəlb edir və bu vəsaitlərdən başçada tərbiyəyi ilə, evdə isə valideynlərlə birgə istifadə etmək uşaqların inkişafına müsbət təsir göstərir.

Məktəbəqədər yaşılı uşaqlarda rəsm əsərlərinən qarşı daha çox maraq yaratmaq üçün onları sərgilərə, rəsm qalareyalarına aparmaq olar. Təbii ki, burada uşaqın yaş və anlaq səviyyəsi də nəzərə alınmalıdır. Bu zaman istər valideynlər, istərsə də tərbiyəçilər uşaqlara rəsm və onun müəllifi haqqında dolğun, yüksək, anlaşıla bilən məlumatları verə bilərlər [Sylva, K., Melhuish, E., Sammons, P., Siraj-Blatchford, I. & Taggart, B. 2010].

Onu da qeyd etmək lazımdır ki, məktəbəqədər və məktəb yaşılı uşaqların estetik tərbiyəsinə təsir edən amillərdən biri də televiziya verilişləri və cizgi filmləridir. Cizgi filmləri uşaqların həyatında müümən rol oynayır. Burada olan obrazlar uşaqların xəyal dünyasını zənginləşdirir və onların inkişafına böyük təsir göstərir [Austring, Bennyé D. 2013].

Nümayiş olunan uşaq verilişləri nəticəsində uşaqlar həm əylənir, həm də öyrənirlər. Bu verilişlərə uşaq bilik yarışmaları, uşaqların iştirakı ilə verilən konsertlər, aktyorlular uşaqların birgə səhnəcikləri, tapmaca və ya şeir gecələri, uşaqları düşündürən sualların verildiyi yarışmalar aid edilir. Bununla belə, verilişlərin və cizgi filmlərinin uşaqların yaş və dərkətəmə səviyyələrinə uyğun olması vacibdir.

Tərbiyəçi-müəllimlərin şəxsi nümunəsi, məktəbəqədər təhsil müəssisələrinin, o cümlədən, qrup otaqlarının zövqlə tərtib olunması da uşaqların estetik zövqünün formallaşmasında müümən əhəmiyyət kəsb edir.

Beləliklə, məktəbəqədər təhsil müəssisələrində uşaqların əqli, fiziki və mənəvi, mədəni inkişafı istiqamətində həyata keçirilən tədbirlər sağlam nəslin yetişdirilməsinə xidmət edir. Uşaqların asudə vaxtının səmərəli təşkili və estetik tərbiyəsi müasir dövrdə qarşıya qoyulan müümən məsələlərdən biridir. Xüsusişlə teatr tamaşalarına baxış, səhnə ilə canlı ünsiyyətdə olmaq vərdişlərinin formallaşması uşaqlarda mədəniyyətə, incəsənətə məhbəbət və maraq hissələri yaradır.

Nəticə / Conclusion

Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlirik ki, estetik tərbiyə məktəbəqədər yaşılı uşaqlarda aşağıda adlarını sadaladığımız bilik, bacarıq və qabiliyyətlərin inkişafını təmin edir:

- Estetik hissələr və bədii zövq;
- Müşahidə etmə və nəticə çıxarma;
- Yazılıb yaratma və formallaşdırma;
- Mübahisə və müzakirə;
- Seçmə və fərqləndirmə;
- Meyllənmə və xoşlanma;
- Uzaqlaşma və nifrat.

Estetik tərbiyə, həmçinin, uşaqlarda təbiətdə, ətraf mühitdə, insanların hərəkətlərində, geyimində gözəllikləri görmək bacarığını inkişaf etdirir və yaradıcı qabiliyyətlərin formallaşmasına (müsiki duyma, təsviri fəaliyyət və s.) şərait yaradır. Rəsm, yapma, quraşdırma, aplikasiya kimi təsviri fəaliyyət məşğələlərinin hər birinin uşaqların bədii-estetik inkişafında müəyyən rol və əhəmiyyəti vardır. Bu məşğələlərdə kiçik yaşılı uşaqların estetik tərbiyəsini daha səmərəli şəkildə inkişaf etdirmək üçün ayrı-ayrı məşğələ növlərinin bədii-estetik mahiyyətinə xüsusi diqqət yetirilməlidir.

Beləliklə, estetik tərbiyə yetişməkdə olan nəslin hərtərəfi inkişafına kompleks yanaşmanın müümən amillərindən biri olduğundan tərbiyəçilər və valideynlər bunun üçün geniş imkanlar yaratmalıdır.

Ədəbiyyat / References

1. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin programı (kurikulumu). (2014). Bakı, ARTPL-nin Təhsil Texnologiyaları Mərkəzi, 96 s.
2. Məmmədov Z.İ. (1978). Estetik və yeni insan tərbiyəsi. Bakı: "Azərnəş", 109 s.
3. Həmzəyev M.Ə. (1991). Pedaqoji psixologiya. Bakı, 270 s.
4. Həsənov A.(2000). Məktəbəqədər pedaqogika. Bakı, "Nasir", 374 s.
5. Salahov T.T. (1982). Dünyagörüşünün və estetik baxışların formallaşmasında təsviri inca-sənatın rolü. Bakı: "Azərnəş", 315 s.
6. Suxomilinski V.A. (1979). Ürəyimi uşaqlara verirəm. Bakı, 64 səh.
7. Qoryaeva N.A. (1991). Pervie shaqi v mire iskusstva. (kniga dlya uchitelya). Moskva: "Prosveshenie", 159 s.
8. Kuznetsova L.V. (1988). Garmonicheskoe razvitiie lichnosti mladshego shkolnika. (kniqa dlya uchitelya). Moskva: "Prosveshenie", 224 s.
9. Austring, Bennyé D. and Sorensen Merete (2012). Towards a learning-oriented aesthetics concept.

10. Aistring, Bennye D. (2013). Narration assists children in figuring out the world.
11. Pramling Samuelsson I. (2008). The Playing Learning Child: Towards pedagogy of early childhood, Göteborg University, Sweden.
12. Sylva, K., Melhuish, E., Sammons, P., Siraj-Blatchford, I. & Taggart, B. (2010). Early childhood matters: Evidence from the Effective Pre-school and Primary Education project. London: Routledge.